

**KIVDF**  
www.kivdf.gov.az  
Layihənin istiqaməti:  
“İctimai və dövlət maraqlarının müdafiəsi”

Tənqidin substansial mahiyyəti üzrə düşüncələr onun inkişafının bütün mərhələlərində aktuallaşır və hətta monoloji bəyanında belə fəal diskursa məqam açır. Tənqidin öz problemləri ilə bağlı xüsusi əhəmiyyət daşıyan belə bir məqamı, fikrimizcə, Aydın Talibzadənin "Tənqidin fenomenologiyası" əsəri yaradır. Azərbaycan cəmiyyətinə həmişə kifayət qədər maraqlı ideyalar təqdim edən müəllifin "etioloji xəritə" adlandırdığı bu dəyərli esesi təkcə tənqid deyil, ümumiyyətlə, mədəniyyət, humanitariya kontekstində dürlü mühakimələr yürütməyə əsas verir. Və mən əminəm ki, onun diqqətlə araşdırılması, irəli sürürlən bir çox nəzəri və praktiki məsələlərə həssaslıq göstərilməsi Azərbaycan tənqidinə bir canlanma gətirə bilər. Essenin paradiqmal-subyektiv pafosu onun obyektiv-polemik kəsəri ilə tənlesir. Az qala hər cümləsi polemikaya açıq olan bu esse tənqidin varlıq problemini araşdırır.

Aydın Talibzadənin "Tənqidin fenomenologiyası" tənqidin tənqidini, azacıq apolojiyası, həm də aksiologiyasıdır. Bizim buradakı yiğcam münasibətimiz tənqidin tənqidinin tənqidini, analitikası səpkisindədir. Essenin preamble-paradiqmaları sanki qəsdən bir-birini təkzib edən antitezislərdən ibarətdir:

"Tənqid həmişə kütlə ünvanlıdır.  
Tənqid kütlədə özüne dayaq axtarır.  
Tənqid bədii gerçəklilikin qnoseologiyasıdır..."

"Bədii gerçəklilikin qnoseologiyası" olan tənqid kütlədən çox, elitar "ünvanlıdır", çünkü onun ən azı sənət haqqında (sənət isə, folklor da olsa, məhiyyətə elitar hadisədir) mühakimə yürütmək funksiyası var. Mədəniyyət o zaman kütləvileşir və bu prosesin ifratında dəyərsizləşir ki, ona *professional tənqidin münasibəti yeqişmir*. Aydın bəyin sonrakı paradiqmaları da dediklərimizi təsdiq edir: "Tənqidin fikr tarixinə fəlsəfə getirir. Fəlsəfə tənqiddən yaranır". Fəlsəfə isə elitar mədəniyyətin, elitar düşüncənin yüksək məqamıdır. Aydın bəyin tənqidini urvatdan salıb sonradan da qaldırmış üçün, ya nədənə yazır: "Hələ inдиye qədər heç bir uşaq deməyib ki, mən böyüküb tənqidçi olacağam. Mədəniyyət peşələr cərgəsində beləsini görür. "Mən tənqidçiyəm" cümləsinin gizlətdiyi məxfi mənə budur ki, mən dahiyyəm, hamidan üstünəm, fikir mütləqliyinə iddialıyam. Busa psixi pozğunluq əlamətidir, latent nərgizlikdir, klinik təzahürdür". İndiye qədər heç bir uşaq da deməyib ki, mən böyüküb astronom, genetik, okeanoloq... olacağam. Ancaq bəle (onlarla bəle) sənətlər var. Tənqid peşə seçiminin sonrakı mərhelesi. Tənqid sənətine humanitariyanın bütün sahələrindən (xüsusilə ədəbiyyat, fəlsəfə, estetika, sənətşünaslıq və s.) gelmək olar. Problem bu sənətdə qalmaq, duruş getirməkdir.

Aydın bəyin "Tənqid instinktdir" formulası da mübahisəlidir. Mən deyərdim: Tənqid - refleksiyadır - *Mədəniyyət və onun Loqosunun özünərefleksiyası*. Müəllif yazısının başqa bir yerində elə buna uyğun fikir də söylərir: "Tənqid... mədəniyyət olaylarına zamanın çaparaq reaksiyasıdır". Instinkt seviyyəsində olan tənqid anidir və tez sönür. Tənqid naturallaşdırıl-

# Tənqidin apologiyası

**Aydın Talibzadənin "Tənqidin fenomenologiyası" əsəri təkcə tənqid deyil, ümumiyyətlə, mədəniyyət, humanitariya kontekstində dürlü mühakimələr yürütməyə əsas verir**

dıqca, onun loqosu kütəlir, mənəviyyat meydanı əlindən alınır. Bədii sənət (ki, mən onun insan kimi ilahi mənşəyinə və ilahi programın planet üzərində həyata keçirilməsinin bir hissəsi olduğuna inanıram) - yalnız *Tekst* kimi qəvrənlədinqa, tənqid sırf mexanistik bir prosesə çevirilir.

Aydın bəy freydizm modellərini tənqid analitikasına tətbiq etdiyinə, onun tənqidə baxışı getdikcə psixolojileşir və subyektivləşir: "Mədəniyyət müstəvisində tənqid sual və inkarın ali təzahüründür". Mən deyərdim: Həm də təsdiqin. Onun inkarı da son neticədə təsdiqdir - *mədəniyyətdə dəyərlərin permanent yaradılmasına, ötürülməsinin və interaksiyasının təsdiqi*. Müəllif davam edir: "Tənqidin arxaik strukturu tarixi bilincsizlik çağında "Ata - Oğul" münasibələrinin nümunəsində mədəniyyət olayı kimi formallaşır. Bəşər tarixinin ilk tənqidini atanın tənqididir. Gərgi ata varsa, onun tənqidini də var. Bu tənqid həsed və qorxudan yoğrular, özünütəsdiq hissində peyda olur". Beləliklə, sonrakı təhillerdən də aydın olur ki, müəllifin təqdim etdiyi modeldə *Tənqid və Ədəbiyyat* atalıq uğrunda mübarizə edirlər (?): "Tənqidin və sənətçi münasibətləri Ata-Oğul münasibi-

mir", yalnız konkret zaman hüdüdlərində "bulunmaq" hüququ qazanır və zamanla da birgə "məhv olub unudulur". Hadisə (fərq eləməz ki, bu, sosial-ictimai hadisədir, yainki kulturoloji) həmişə öz tənqidindən uzun yaşayır. Tatalım, Flober və onun tənqidçiləri... İbsen və onun tənqidçiləri... Çexov və onun tənqidçiləri... Övvələn, əgər səhəbet ümumiyyətlə tənqidin münasibətən gedirsə, eks-argument kimi demək olar: Bəs Platonun dialoqları?! Volterin, Didronun, Axundzadənin tənqidleri?! Bular ki nəinki hadisədən sonra yaşadı, həm də hadisəni yaşatdı. İkincisi də, tənqid "ölümü" ilə, daha doğrusu, prosesin içinde əriyib "sorulması" ilə mədəniyyətin yaşarlığını təmin edir. Ən ənəvət kulturoloji nezəriyyələr tənqid materialından yoğrulmur! Müharibədə qələbeni sağ qalan əsgərlərlə yanaşı, bəlkə də onlardan daha çox, həlak olan əsgərlər təmin edir... Tənqid mədəniyyət ideyasını, bu ideyanın tarixi dinamikasını yaradan ən ənəvət faktordur. Aydın bəy sonradan özü də təsdiq edəcək ki, mədəniyyət, incəsənət sahəsində ürүyen çatışmazlıqlar tənqid defektindəndir.

Bu fikrə də opponentlik etmək olar:

**Müəllifin qənaətincə, "Tənqid mübarizə vasitəsidir, mübarizə üsuludur. Belə ki, hər bir mübarizə nəyinsə inkarından (mütləq tənqid) başlayır. Bu mənada tənqid inkar fəlsəfəsidir. İnkar hər hansı bir mübarizədə yeni ideyanın aqressiya leytmotividir...". Sonra məlum olur ki, "mübarizə fəlsəfəsinin, inkar fəlsəfəsinin daşıyıcısı" olan, "qutsal enerjisini tükəndirən" tənqid... ölümə məhkumdur. "...Tənqid heç vaxt tarixin əfsanəsinə dönüb "əbədiləşmir", yalnız konkret zaman hüdüdlərində "bulunmaq" hüququ qazanır və zamanla da birgə "məhv olub unudulur". Hadisə (fərq eləməz ki, bu, sosial-ictimai hadisədir, yainki kulturoloji) həmişə öz tənqidindən uzun yaşayır. Tatalım, Flober və onun tənqidçiləri... İbsen və onun tənqidçiləri... Çexov və onun tənqidçiləri..."**

bətərinin transformasiya patologiyasıdır". Onun fikrine, bu olay "...tebiidir, instinktin mədəniyyət parametrlərindən gerçəkləşməsi faktıdır". Tənqid "Ata - Oğul" - "Mən - o", "subyekt - obyekt", "köhne - yeni" modelində deyil, daha çox "Mən - o - mən", "subyekt - obyekt - subyekt", "köhne - yeni - klassika" modelində quruluşlanır. Tənqid mədəniyyət strukturunda öz kompleksini yaradır, bu strukturun ayrı-ayrı sahələrini bir-birinə "bağlama" funksiyasını yerinə yetirir. Bu prosesdə özgən-tənqid həm də özünütənqid deməkdir. Tənqid içinde olduğu toplumun içinde olmuş mədəniyyətin içində olmuş hadisəsini tənqid edir. Ümumiyyətlə, Freyd kompleksinin mədəniyyət hadisəsine tətbiq edilməsi zamanından bəri onun ilahi kvintessensiyası dağılmış kimi, nəzəriyyəsi isə formalizmə yuvarlanmış kimidir.

Müəllifin qənaətincə, "Tənqid mübarizə vasitəsidir, mübarizə üsuludur. Belə ki, hər bir mübarizə nəyinsə inkarından (mütləq tənqid) başlayır. Bu mənada tənqid inkar fəlsəfəsidir. İnkar hər hansı bir mübarizədə yeni ideyanın aqressiya leytmotividir...". Sonra məlum olur ki, "mübarizə fəlsəfəsinin, inkar fəlsəfəsinin daşıyıcısı" olan, "qutsal enerjisini tükəndirən" tənqid... ölümə məhkumdur. "...Tənqid və vaxt tarixin əfsanəsinə dönüb "əbədiləş-

"...Tənqid normanın mühafizəçisidir. Sənətçisə norma dışında düşünəndir, normanı pozandır. Səbəbi də bu ki, o, yeni dünya modelləşdirir və özünü həmin modeldə Ata (yadigarçı) kimi görür. Tənqid isə bu modeli özünün tanrıbı bildiyi, qanunlarını öyrəndiyi dünya ilə müqayisə edir və uyarlıq, oxşarlıq tapmayanda sənətçiye (yazara, şairə) öz məqaləsi vasitəsilə iradlarını yollayır. Ona görə də tənqid yənini görüb qiymətləndirməkdə daima gecikir..." Bu, bütün tənqidin deyil, yalnız onun ətaləti sferasının -məhafizəkar tənqidin xarakteristikasıdır. Tənqidin varlığını motivlaşdırıb əsas fealiyyət isə onun sənət-yardadılıqlı prosesinin tərkib hissəsi və hərəketverici qüvvəsi olmasıdır. Sənəti batıqlıdan, köhnəlikdən, məhafizəkarlıqdan qurtuluş zərərətine kökləyən tənqid örnəkləri sadalamaq olar. Aydın bəyin müşahidələri dərhal reallığın bu tərəfəne döñür və dəqiq nəticələr çıxarıb: "Estetik təhlilə, nəzəri analizə soykənən tənqid artıq burada çalışır ki, ekspert funksiyasını (kursivlər mənimdir - R.U.) yerinə yetirib ləpəni cibirigandan, əsl surətdən, cövhəri bər-bəzəkden ayırsın; çalışır ki, zamanın fəlsəfi-estetik platformasında her hansı bir mədəniyyət hadisəsinin öz yeganə və bənzərsiz hücresini təpsin, onun kulturoloji təsnifatını versin". Ancaq yənə də tən-



Rahid Ulusel  
Fəlsəfə elmləri doktoru,  
professor

qidçinin qərarsız mövqeyinə qaydan müəllif onu belə formallaşdırır: "...Tənqidçi filosof deyil, fəlsəfi fikrin aktyorudur". Tənqidçinin filosofluğu və filosofun tənqidçiliyi - aktyorluqdur. Mədəniyyətdə (ele siyasetdə də) oyun qatı və effekti varsa, deməli, bu qatda bulunmaq olar...

Essenin nəzəri-fəlsəfi bölümündə ferdle coxluğun "lal-kar" münasibətlərini yaradan kütləvi mədəniyyətin təntənesi çağında tənqidin hansı mövqeyi əldən vermesi və hansı mövqeyi qazanması belə postulatlaşdırılır: "XXI yüzil tənqiddən tənqidiliyi alıb onu mədəniyyətin fəlsəfəsilə əvəzləyir..." Konturlarını həle aydınlatmayan belə bir prosesin getdiyi görünməkdədir. Ancaq bu - "tərəqqi" göründürlənən tənzəzül hadisəsidir. Çünkü məhiyyətə mədəniyyətin orqanikasını dağıtmaya, onun canlı rüsyəmlərini öldürməyə yönəlib. Özünü tənqid süzgəcindən keçirməyən və keçirmək istəməyen cəmiyyət və onun mədəniyyəti yaşaya bilməz. Cəmiyyət və onun mədəniyyəti bu dərəcədə rasionallaşa bilməz. Mədəniyyət özünün təbii-yaradıcı stixiyasından, impulslarından məhrum olduqca, homosivilizasiyanın onu yaşadan genetik-mənəvi kodları itirilir, qaynağı, mənbəyi dağıdır. Buna görə də, göründüyü kimi, çağımızda mədəniyyət fəlsəfəsi, kulturologiya mədəniyyətin özündən daha böyük maraqla edir, təsir qazanır. Nəticədə, getdikcə cəmiyyətin düşüncəsi sosiolojileşir, publisistləşir, nəzəriyyələşir, quruyur, soyuyur... Getdikcə marionetkalaşan mədəniyyəti bəlkə onun stixiyasından gələn son barışmazlıq cəhdəri - tənqid xilas edə bilər...

Aydın Talibzadənin daha geniş təhlilə və öyrənilməyə ehtiyac duyulan "Tənqidin fenomenologiyası" essesinin son bölmü Azərbaycanda tənqidin hazırlığı və ziyyətindən obyektiv münasibətin parlaq nümunəsidir. On diqqətəlayiq cəhət odur ki, burada səhəbet əsasən teatr tənqidindən getsə də, müəllifin araşdırılmalarından çıxan nəticəni, göz öününe getirilən menzərəni bütünlükle Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının tənqid durumuna tam şamil etmək mümkündür. Bu bir daha təsdiq edir ki, tənqidin problemləri göstərilən sahələrin hər birində bu və ya digər şəkildə vardır və kifayət qədər ciddidir.

**Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vəsiyətçilərinin İnkışafına Dövlət Dəstəyi Fonduunun maliyyəsi əsasında hazırlanıb.**